

## MƏDƏNİYYƏT

Hə, doğru anladınız, qələbə. Özü də inamlı. Amma bir az da kədərlə. Niyəsinə qalbin özündən də səruşdum. Düzü, cavabı məni qane eləmədi. Niyə? Çünkü adamın dərd sevgisi bir az xatəli məsələdir. Odur ki, səhərbətimizdə bunu sizin üçün, ela özüm üçün də çözümeye çalışdım. Anladığım qədəri ilə onun həyatla olan hesab-kitab işlərində heç vaxt nisbi sakitlik olmur. Yeddisində də, yetmişində də onun öz ağırsı var. Ətrafına gülüş borcu olduğunu hesab etsa də... Beləliklə, həmsəhbətimiz 70 illik yubileyini pandemiyyada əridən, teatr üçün daim darixan, özünü sahnenin sajñalmaz xəstəsi sayan sadıq aktyor, Xalq artisti Cəfər Namiq Kamaldır.

— Necasınız, Cəfər müslüm? Bayaqdan düşüra insannın asas müzakirə mövzusuna çevrilən koronavirusdan danışırıq. Davamı yaradıcılıq prosesində olan adam kimi sizin də bu çəgirtilməsi qonağna sözünüz olar...

— Belə insafsız qonağı sözümüz etirazla — susaraq bildirirəm. Bəlkə onda çıxır gedə. Zərafat bir yana, ağır donanı oldu. Vəllah, teatr shı zətan teatr epidemiyasında idi. Kicik yaşlımızdan yolu xəlqumuz bu virüsden sağalmış bilmirik də. Bir yandan da "tacili məsləq" geldi.

— Hansı daha təhlükəlidir: teatr, yoxsa korona?

— Teatr epidemiyası (gülür). Çünkü koronavirus nu vaxtsa — uzağı 1-2 il qurtaracaq. Amma teatr epidemiyasına, belə deymədə, kiçik yaşlımızdan yolu xəlqumuz və elə sağalmadan da o yana gedirsin. Onu da deymə ki, son 20 ilde məzuniyyətinim asas hissəsinə ələ şəraitdə — Yessentuki keçirmişəm. Rəhətəcə dincəslər, gündəlik problemlərdən uzaqlaşırıam. Amma uzağı 10 gündən sonra teatr tətqiqdarıram. Nə bilim, vəllah, bura düşən çıxa bilmir də.

— Adətən teatrda çalışan adamlar deyir: teatr bir bataqlıqdır, girdindən qazın bilmirən. Nə qədər həqiqi olduqlarını siz dəha yaxşı bilərsiniz.

— Bataqlıq gürən boğular, öltür, burada issa batmursan, nəfəs alırsan. Hə, bataqlıq deyənlər ondan zövq almayanlar, çapalayıb çıxa bilmənlər. Yanıñı olmayan, özünü ifadə edə bilməyan, sevgisini də oynayan adamları. Bax, onlar omrunu boşça keçirənlər. Odur ki, teatr tacili tərk etməli, qazmadırlar. Qısa ömrən yasayışın, gedib başqa işlə məşğul olsunlar. Ən böyük istədə bacarığını tapmaq və özünü realiza etməkdir. Elə adamın hansısa sahədə çalışır, amma yarıcam basqa sahədə, başqasının yerindədir.

— Cəfər müslüm, aktyorun potensialını birincisi rejissor duyar, yoxsa aktyor özü?

— Birincisi, rejissor boyutluyu və istedadıdır ki, sonda o keyfiyyəti, göstərmədiyin oyun tərzini gərə bilsin. O, ali rejissordur. Əlbəttə, aktyor canlı adımdır, həss edir ki, o, bu işin厚dəndən gələ bilər, ya yox. Bu mənədə istər avşollar çalışdıq Gənc Tamaşçılar Teatrında, istəsə də burada — Akademik Milli Dram Teatrında rol veriliyində ilk olaraq dənəməz özümə baxmışam. Əgər təzə söz deyə bilməyəcəyim, maraqlı personajdırısa, islamık, "qazıntı"lar aparmaq üçün materialı yoxdur, o, rəldən qəmisişam. Bütörsən, 3 ay bir obraz üzündən məşq edirsin. Bax o zamana yazığın galmalı və nə etdiyini ayırdımlaşdırınsı, hansısa obrazı yaratmağı, yəni insan dünənyə gətirməyi gedirsin, yoxsa natamam bədheybatın libasını geyimiyə. Cox vaxt "mən oynamıdığım rol" deyirəm. Oynamaq nadir! Bu minədən bayım? Deməli, o, adam elə oynayır. Aktyor oynamamalı,

# "Mənim rola məhəbbətim olmasa, yaranmasa, nə etsələr də, onu ifa etmərəm"

**CƏFƏR NAMİQ KAMAL: "TEATR KOLLEKTİV SƏNƏTDİR, GƏRƏK HAMI OYNASIN, ÖZÜ DƏ BİR-BİRİ İLƏ"**



hayatda olmayan, toxəyyıldən gələn insanı yaratmalıdır.

— Deməli, insanını da sevərək yaratma-lısan. Monfi, yoxsa müsbət qəhrəmanları rahat yola gedirsiniz?

— Əlbəttə, manim rola məhəbbətim olmasa, yaranmasa, nə etsələr də, onu ifa etmərəm. Garək o insanın daxilinə varasan, ona inanansı ki, inandırasan. Akytora insan mühəndisi deyirler. Bu elə-bəla söz deyil. Aktyor hər yaşda, hər ağılda, hər formada insan yaradır. Onun nazi ilə oynaması, dərdinə çəkmək, sevincinə bəlmənəm... Ona görə daim demisəm ki, bizim sonat ömür qısalıdan sənətdir. Camaat öz dördün çoxı bilmər, aktyor bir ayda 12 adımdan azarına tutulur. Bütöni demərdən deyil.

— Obrazı girmək məsələsinin özünü ünün bər cür analiz etməsiniz?

— Bəs necə. Son o obrazı girməsən, sənədən bəndən-bəndə qədər getən də, tamaşçı sənədən baxmayıcaq. Candırı baxsa da, ya əsməyəcək, ya mürulgüyəcək, ya da dərin-dərin durub gedəcək. Ona görə də garək onu öz halına inandırasan, təsirləndirəsan. Hissələrini çatdırısan. Tabii ki, səhəbət həqiqi oyun nümayisindən gedir.

— Hər obrazımızda sizdən bir işarti var mı?

— Mütələq. Yoxsa dəliyim hər dəfə bir adama qoşulur? Baxan bilməlidir ki, sənədəki adan obrazının dostdur, yoxsa düşmən.

— Teatrlarda qalmaqlıllar çox olur. Sizin adınız belə hadisələrlə bağlı heç hal-namayıb...

— Həc kəsinə ayağına daş vurmamışam, kiminsə arxasında danışmamışam, pişlik də etməmişəm. Başımı aşağı salıb öz işləməşən olmuşam. Elə işlərə olm olmaz. Başlıq adanım. Qarşımızdakı anlaşaşa qalma-qalma dərəcədən dərəcədən, bənzərsizdə və onu tiplərinin hamisi o qədər dərindir ki, onları mahdudişdurməq olmaz.

— Aktyorların yaman rol nisgilləri də olur.

— Monim elə də darin həsrətnək yoxdur, sənəd, istidiyim rolları oynamışam. Qalib təkcə Xlestakov. Amma oynanınlardan kimi yox, özüm kimi ifa edərdim. Ona Qoqolun "Mufəttis" kimi baxardım. Yaradardım e o obrazı...

dsiz adam var ki? Qəhrəmanımlar kimi. Üzürlər gülür, amma ürklər açılır. Başqa cur ola da bilməz.

— Bayaqdan qəhrəmanlarınızdan danişsınız, gözlleriniz dolur, kövrəlirsınız...

— Cətindir, zaman keçidkə qəhrəmanların sahəndən sənəqosubul ev-əsisiyin köğür, həyat-bacanda dolaşır, bəzən də xırtdıyna yupiter.

— Dəyəsən, amplua məsələsinin mağazıdır. Ümumən "amplua" sözü ilə aranız necədir?

— Bu sözə qəti razı deyiləm. Aktyor insan mühəndisidirsə, o, hər cür obrazı yaradır, hər karakteri daşıya biləcək. Normal aktyor, işinə peşəkar mütlaq çərçivəsiz olmalıdır. Qoy aktyor özünü ifadə etəsin, özünü baxsun.

— Bayaqdan səhəbət edirik, ara-sıra xatırlarınızı bölüşürsünüz. Ətrafinız seyrəldikcə hansı hissələr hakim olur? Təkliyə çəkilimləriniz?

— Nə yaman yerdə haqladın məni. Çətindir də sözdür? Adamın nəfəsi kəsildir. O təraf-mütəqibillər ki işşəyirdim artıq yoxdu. İndi adama sahənə də qərib galır. İllərə bər səhnənə bələdliyindən, improvisalarını göydü tutduğun, nə dediyini qırımdan anladığın adamlar azaldıqca qəhrəman təklif adı quyuda. Teatr kollektiv sənətdir, garət hamı oynasın, özü də bir-biri ilə.

— Qardaşınız, Xalq artisti İlham Namiq Kamal yubiley ilində Don Kixot oldu. Sizin benefis tamaşanız hansı olacaqdı, təkərləndirəndən nekərdi?

— Açığlı, indi heç nə. Elə vəziyyət dənə ki, yubiley de yaddan çıxıd. Yaşın bu da manım baxımdan. Amma yox e, nə vaxtsa mütlaq oynayacaq, garək tərəyində qalmalı.

— Məraqlıdır, 70 yaşı kədərlə adımdan arzuladıq obraz hansısidir?

— Hacı Qara. Yubileyində onu oynaması istəyirdim. Amma hamının oynadığını yox, Axundzadənin göstərdiyindən.

— Hacı Qara məsələsindən haqlısınız.

Yazıcı kişini simic profilindən çıxara bilmərək da.

— Ay sağ ol, bax onu deyirəm də. Bu yaşlı ticarət adımdı və o, hesabi ilə iflas olacaq. Bunun güləmli navi var ki? Yaşıq dramatik hələddi. Oradakı komizişənən başqa planda vermiş lazımdı ki, tamaşçı da səhnənən nadən getdiyim bilsin. Ümumən, bura çox işlər var Axundzadə dahidi, bənzərsizdə və onu tiplərinin hamisi o qədər dərindir ki, onları mahdudişdurməq olmaz.

— Aktyorların yaman rol nisgilləri də olur.

— Monim elə də darin həsrətnək yoxdur, sənəd, istidiyim rolları oynamışam. Qalib təkcə Xlestakov. Amma oynanınlardan kimi yox, özüm kimi ifa edərdim. Ona Qoqolun "Mufəttis" kimi baxardım. Yaradardım e o obrazı...

— Bu sahəndə son olaraq hansı tamaşa-da oynamısınız?

— "Dəli yiğincığı"nda və "Yaşar"da.

— "Dəli yiğincığı" bir neçə teatrdə sahənəyə qoyuldu. Hansını bayəndiniz? Ümumən, teatrlar arasında zəif əlaqəyə görə soruşuram, digər teatrlara gedirsi-niz?

— Başqalarını deyə bilmərəm, men gedirəm. Bütün "Dəli yiğincığı" dəha təsirli və maraqlı id. Ən azy inandırıcı id. Özüm oynadığımı görə demirəm. Tamaşa tutumlu id. Yaxşı olmasayıdı, tamaşçı gəlməzdi, bax-mazdı, alışlaşmadı.

— Tamaşçı demişkən, onlar necədir: təsəkkür, amansız, yoxsa bigən?

— Tamaşçı eyni deyil. Zəldə 5-10 nəfər sənəti duyan, ona qiymət qoyan insan varsa, bəsdir. Teatr yaxşı tamaşa versə, tamaşçı ondan qəşmayacaq, galib yənə baxacaq. Gərək elə oynayanın, elə tamaşa qoyasın ki, o 5-10 nəfərin sırası genişləşsin, çıxalsın.

— Bayaq "oyunumun alınmamışlığı"nın hiss etdiyim roldən asanlıqla imtiyə edirdim" dedim. Bu halda rejissörələrin "narahat aktyor" siyahısına düşməkdən çəkimirsiniz ki?

— Mənətli ilə asaslıdırıram axı. Həmçinin rejissör tətqiqi də belə yaxşıdır.

— Gölək yubiley tematikasına: 70-dən neçə hesab irəlidəsiniz?

— Yenə yadına saldın (gülür). Doğrudan, heç 70 kimi hiss eləmərəm. Elə bil çəştlər, vəllah, roqan sahvi olub. Haradən gəlib çıxıdıl 70-ə?

— Zaman tez keçdi?

— Keçdi yox e, üçdü. Elə bil dünən bura gəlməşim. Gənc Tamaşçılar Teatrındakı arzular dəli Cəfər sanki elə o yəsdi. Bütörsən, işə başın qarışında zaman çox tez keçir. Bax, bu 4-5 ay mən iki kimi gəldi. Çox da-rıxdan. Heyf deyil, sahənə möşəq, güntər çəkiliş, axşam da tamaşa. İnan ki, o qaz-qovda heç yorulmursan da. Amma bu bekarlıdan avara maşlıyyat yoxmus.

— Bayaqdan qəhrəmanlarınızdan, onlara qatıldıqlarından həvəslə dənişirsiniz. Hayata da elə sərkəzməli baxmalyıq, yoxsaları da.

— Olduğu kimi qəbul etməliyik. Mən hər seyi içmə salıram - bogulşam da. Başqasının dərdindən elə dərdlənirəm ki, özüm də yadım-dən çıxıram.

— Bu adımla yaşamaq çətindir?

— Cox. Özü də qısqıra bilmərsən, qalırsın içində çəkə-çəkə. Çünkü heç kimə ağlı verməyi, yol göstərməyi xoşlamıram. Qarşım-dakim incədə də bilmərim. Deyirəm, aşı, qoy elə ozum çıxın.

— Özünüzü rahat ifadə edirsiniz?

— Ha, qırımızı adamam, sózü təz deyirəm. Narahat olmaqları da vecimə deyirəm. Narahat olmaqları da vecimə deyirəm. Narahat olmaqları da vecimə deyirəm. Narahat olmaqları da vecimə deyirəm.

**Həmidə NİZAMİQIZI**